

Ölkəmizdə turizmin böyük perspektivi vardır

Azərbaycan Respublikası turizmin inkişafı üçün zəngin ehtiyatlarla malikdir. Çünkü Azərbaycan dünya sivilizasiyaları qovuşduğu, Transqafqaz infrastrukturları - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və dəmiryolları burada cəmlənmişdir.

Hazırda respublikamızın arazisinde 7 Milli Park, 13 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlərin davam etdiriləsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının hidromineral ehtiyatları sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Dündən tanınmış "Karlov Vəli" sularından heç də geri qalmayan isti və mineral bulaqlar - Badamlı, Sirab, Turşu, İstisu və digərləri böyük iqtisadi və müalicəvi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası zəngin tarixi və qədim mədəniyyəti malii ölkədir. Ərazilimizdəki 6 mindən artıq tarixi-memarlıq abidəsinin öksəriyyəti Böyük İpək yoluñun Azərbaycandan keçən qolun boyunca yerləşir və idinindən özündə də heyət doğurur. Qobustan mağaraşalarındaki qayaüstü rəsmlər, atəsparastlik məbədləri, qüllələr, alban kilsələri və ibadətgahlar, möhtəşəm qalaları və divisorları və qorular, karvansaralar, İsləm mədəniyyəti dövrünün əzəməti sarayı, memorial, ayin və digər tikililər...

Azərbaycanın XII-XVII əsrlər memarlıq abidələri dünən işinən qızıl fonduna daxil edilmişdir. Bu, ilk növbədə Bakının "İçərişəhər" adlanan qalasıdır. Burada kiçik bir ərazi olmasına baxmayaraq (22 hektar) 44 nadir abidəyə malikdir. Bunnlardan Şirvansahlar sarayı (XV əsr), Sınıq-qala minarəsi (XI əsr), Qız qalası (XII əsr) və digərlərini qeyd etmək olar.

Orta əsrlər dövrünün memorial tikililəri İpək yolu mərşəru boyunca məğbərlərə təmsil olunmuşdur. Məsələn: Mərəzədə Diri baba təbəsi (XV əsr), Şamaxıda "Yeddi gümbez" təbələr kompleksi (XVIII əsr), Ağsuda

Şeyx Dursun türbəsi (XV əsr), Gəncədə İmamzadə türbəsi (XVII-XIX əsrlər) və b. göstərmək olar.

Azərbaycanın xanlıqları dövründür ən möhtəşəm abidələrindən biri Şəki Xan sarayıdır (XVIII əsr). Bundan başqa Şəki "Gələşən-görərsən" qalası (XVIII əsr), Zaqqatalada "Şamil" qalası (XVIII əsr), Şəmkirdə "Koroğlu" qalası və başqları maraqlıdır. Bunlar Azərbaycan memarlıq abidələrinin qızıl fondunu teşkil etməklə xarici qonaqların böyük mərəğinə səbəb olan mühüm turizm məhsullarıdır.

Ölkənin paytaxtı Bakıda və digər şəhərlərdə, rayon mərkəzlərində çoxsaylı muzeylər fəaliyyət göstərir. Bütün bular isə öz növbəsində turistləri cəlb edən əmlətlərdir. Ölkə ərazisində çoxsaylı turist-ekskursiya mərasimləri salınmışdır.

Bəsliklə, Azərbaycan Respublikasının ərazisində turistlər üçün cəlbiciliyi olan zəngin təbii-tarixi ehtiyatlarla malikdir. Yüksek rekreasiya ehtiyatları bir sən amillərlə şərtlənməmişdir. Əlverişli təbii-rekreasiya ehtiyatları və ekoloji vəziyyət, çoxsaylı tarixi-mədəniyyət və memarlıq abidələri, "Əsha-bükə" və digər ziyanlıgalar, naqliyyat təminatı və geniş inkişaf etmiş rekreasiya səbekəsi. Bunnlar isə onu deməsə verir ki, turizm Azərbaycan Respublikasının iqtisadiyyatında aparıcı mövqeyə malik olub, çünki turizm biznesi təsərrüfatın digər sahələrinin inkişafını stimullaşdırmaqla yanına özündə iqtisadi, humanitar, təbiiyiyi və estetik amilləri birləşdirir. Bunnları nəzərə alaraq mütləq ölkədə qarşısındaki illər üçün turizmin inkişafı strategiyası hazırlanmalıdır. Fikrimizcə, strategiyanın həyata keçirilməsi Azərbaycan Respublikasında iqtisadi inkişafın müasir mərhələsində aşağıdakı vəzifələrin hələlində turizm sənayesinin rələm təmin edə bilər:

1. Dinamik və dayanıq iqtisadi inkişaf üçün müvafiq şəraitin yaradılması;

2. Ölkə əhalisinin məşğulluluğunu və gelirlerinin, turizm xidmətlərindən istifadənin mümkinlülüğünü artırılması yolu ilə hayat seviyyəsinin və keyfiyyətinin artırılması;

3. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin ölkənin turizm üçün cəlbiciliyinin artırılması yolu ilə yüksəldilməsi;

4. Regional əməkdaşlılıq məhsulda turizmin payının artırılması hesabına sosial-iqtisadi inkişafın balanslaşdırılması.

"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Programı"nda nəzərdə tutulmuş tədbirlər planı tam yerinə yetirilmişdir. Təkliif etdilimiz stratejiyə həmin Dövlət Proqramının məntəqi davamı olmaqla turizm sahəsində müasir dünya enəmlərini və Azərbaycan turizm sənayesinin inkişafının müasir mərhələsini nəzərə almışa hazırlanmışdır.

Stratejiyamın müddədən ölkə iqtisadiyyatında turizmin yeri və rələm ümumdövlət soviyyəsində dərk edilməsi, turizmin inkişafının əsas vəzifələrinin bütün seviyələr icra orqanları tərəfindən reallaşdırılması, həmçinin turizm sənayesinin dövlət dəstəyinin iqtisadi və seviyyəsini müttəqib etmək üçün əsas olmalıdır.

Qeyd etmək lazımdır ki, ölkəmizin malik olduğu nadir təbii və iqlim ehtiyatları, həmçinin tarixi-mədəni irs, Azərbaycan turizminin uğurlu inkişafını təmin edən yeganə və kifayət edəcək şərt kimi nəzərdən keçirilə biləməz, çünki bunnlar yalnız turizm təklifinin elementlərindən birləşdir. Dündən təbii və mədəni ehtiyatlarına görə respublikamızla müqayisə oluna bilən, lakin inkişaf etmiş keyfiyyətli turizm infrastrukturuna malik ölkələri misal göstərmək olar. Belə ölkələrdən əraziyi və əhalisi ölkəmizlə təqribən eyni olan Avstriya, həmçinin Fransa və ya İspaniya kimi ölkələr hər il yalnız beynəlxalq turizmdən on milyardlarla dollar qazanırlar.

Bir çox hallarda həm xarici, həm də daxili turistlər yüksək xidmət, seviyyəli qiymət və keyfiyyətin məntəqə



Şəki Xan sarayı

uyğun nisbətini özündə birləşdirən turizm məhsullarına təstüklük verir. Bu şərtlər hem müasir dövrde, hem də gələcəkdə turist saflarının seçimində müüm rol ola biləcəkdir. Ümumi meyl onu deməyə əsas verir ki, bir tərəfdən turizm inkişaf edən ölkələrdə kütləvi turizmın mövqeyi möhkəmlənəcək, digər tərəfdən isə fərdi və ya ixtisaslaşmış turizm məhsuluna tezabər artacağıdır.

Bununla belə ölkəmizin dünya turizm bazarlarındakı rəqabətdə zeifliyi galma və daxili turizmin inkişafını ləğədən aşğındakı amillərlə izah edilə bilər:

- Ölkənin əksər regionlarında turizm infrastrukturunun lazımı seviyyədə olmaması, müasir tələblərə cavab verən turist dərəcəli mehmanxananaların azlığı;

- turistlər təkliif edilən mehmanxanalarda yaşama haqqının, qidalanmanın, naqliyyatın və digər xidmətlərin çox baha olması (qiymətlər hətta orta Avropa seviyyəsində də təstiləyir);

- turizm infrastrukturuna investisiyaların cəlbini mane olan engellər (həzir investisiya layihələrinin olmaması, bürokratik-inzibati maneələr, torpaq icarəsinin olverişsiz şərtləri);

- ixtisaslı kadrların çatışmaması, bunun nəticəsində turizm sənayesinin bütün bölmələrində xidmət keyfiyyətinin çox aşağı olması;

- Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal altında qalması və Dağlıq Qarabağ münaqişəsinin həll olummasası;

- erməni diasporuna xidmət edən ayrı-ayrı xarici kultələr infoxəsi vasitələrində Azərbaycan Respublikasının mənfi imicinin yaradılması, eyni zamanda ölkənin turizm imkanlarının reklamının kifayət qədər olmaması - bunun nəticəsində ölkəmizin turizmə yararlı müsbət imicinin məqsədyönlü formalasdırılması sahəsində lazımi seviyyədə iş aparılmaması;

- Türkiye, İran ve Yaxın Şərqi digər ölkələrindən olan turistlər üçün Azərbaycan vizalarının sadoləşmiş formada verilməsi məsələsinin həll edilməməsi.

Bələdliklə, əsas problemlər ondan ibarətdir ki, dünya turizm bazarında mövcud rəqabət şəraiti qaldıraqa ölkə əhalisinin möşkullüğünün artırılması və həyat seviyəsinin yüksəldilmesi, keyfiyyəti turizm xidmətlərinə artan tətəlabat temin etmək üçün daxili turizm bazarının imkanları kifayət etməyəcəkdir.

Bu məqsədə çatmaq üçün turizmin, o cümlədən əlaqəli sahələrin (nəqliyyat, ictimai işə, əyləncə sənayesi və s.) infrastrukturunu inkişaf etdirilməli və tekniləşdirilməli, xidmətlərin keyfiyyəti yüksəldilməli, yeni prioritet turizm mərkəzləri yaradılmalı, turizm bazarlarında ölkəmizin turizme yararlı imicinin formalasmasına xidmet edən reklam-informasiya fealiyyəti gücləndirilməli, viza siyaseti tekniləşdirilməli, müraciət nöqtəyi-nözerindən təhlükəsiz ölkələrdən olan turistlər üçün Azərbaycan Respublikası sadələşmiş giriş tətbiq edilməlidir.

Rəklam davamlı turizm formalaşdırmaq üçün yalnız infrastrukturun inkişafı üçün soyler yetərlidir. Milli turizm məhsulunun satışı üçün turist göndərən əsas bazalarla istiqamətlərinin və təcavüzkar xarakterə malik effekti strategiya ehtiyac vardır ki, nöticəde gələn və daxili turizmi Azərbaycan Respublikasının iqtisadiyyatında əsas gəlir vəsitsinə çevirmek olar.

Rəklam qanunlarına görə uğur olde etmək üçün ham ölkədəki və hem də xarici KİV-lərdə reklam-informasiya kampaniyaları aparılmalıdır, beynəlxalq turizm və digər sərgilərdə iştirak edilməli, Azərbaycan Respublikasının turizm imkanlarının təqdimatı keçirilməlidir. Həmçinin əsas turist göndərən bazaların reklam çarxları və digər çap məhsulları hazırlanmış və yayılmışdır. Bunnard bəzədəri artıq həyata keçirir. Bununla belə, həzirdə Azərbaycanın milli turizm məhsulunun təbliği üçün büdcədən ayrılan vəsaitin artırılması ehtiyac vardır.

Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (BMUTT) mütxəssislerinin hesablamalarına görə, ölkə iqtisadiyyatma rəsahebla 1000 avro gəlir götərən hər bir əlavə xarici turistin cəlb olunması üçün dövlət turizm məhsulunun reklamına 3-10 avro xərcləyir. Bu hesabla Avropa ölkələrində turizm məhsulunun təbliği üçün büdcədən ayrılan vəsait orta hesabla 3140.0 milyon avro təşkil edir. Ölkəmizin turizm imkanının geni reklam kampaniyası gəlmə və daxili turizm Azərbaycan Respublikası turizm sənayesində əsas gəlir götərən sahəyə çevira bilər. Azərbaycan turizminin MDB ölkələrində təbliğinin xüsusi diqqət yetirilməlidir, bundan həm mövcud olmuş ənənəvi turist marşrutlarını bərpə etmək olar, həm də yəni turizm məhsulları təqdim edile bilər.

Xaricdəki əsas turist göndərən bazarlarda turizm məhsulunun təbliğində əfa rolə Azərbaycan Respublikasının xarici ölkələrdəki turizm nümayəndəlikləri malik ola bilər və olmalıdır. Bu nümayəndəliklər xarici bazarlarda turizm sənayesi, kültüvi informasiya vəsítələri, turizm prosesinin digər iştirakçıları ilə əlaqə yaratmalıdır. Təessüs hissə ilə qeyd etməliyik ki, "Turizmi haqqında" Azərbaycan Respublikası Qanununun 16-ci maddəsində belə nümayəndəliklərin yaradılması nəzərdə tutulsa da bu günə kimi heç biri yaradılmamışdır.

Turizm istiqaməti ölkə olaraq Azərbaycanın daxili və beynəlxalq turizm bazarlarında təbliği mexanizmi kimi dövlət istehlakçıya və turizm sənayesinə yönəlmüş aşağıdakı tədbirləri həyata keçirə bilər:


- İri beynəlxalq turizm və digər sərgilərdə vahid milli Azərbaycan stendi ilə iştirak;
- Azərbaycan Respublikasında keçirilen turizm sərgisini dünənin iri turizm sərgilərindən birləşdirmək üçün yardım etmek;

- gəlmə və daxili turist axının artıraraq və Azərbaycan Respublikasının turizme yararlı imicini yaratmaq üçün beynəlxalq və daxili bazarlarda milli turizm məhsulunun təbliği;

- qeyri-kommersiya xarakterli reklam-informasiya, cap və digər məhsullarının hazırlanması və onun iri beynəlxalq turizm sərgilərində, həmçinin Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəlikləri, o cümlədən turizmi idarə edən dövlət orqanı (Mədəniyyət və Turizm Nazirliyi) tərəfindən yaradılacaq xarici nümayəndəliklər vəsitiesi ilə yarılması;

- global internet səbəkəsində Azərbaycan Respublikasının cəlbəcisi turizm istiqaməti haqqında informasiyanın yayılması;

- digər işlərin yerine yetirilməsi, məsələn, ölkədə keçirilən festival və müxtəlif hadisələrlə bağlı tədbirlərin informasiya destəyi, Azərbaycanın yeni turizm istiqamətinin xarici ölkələrdə təqdimatının təşkili, xarici və yerli KİV-lər üçün infoturistlərin təşkili, ikiterəfli və çoxterəfli beynəlxalq əməkdaşlığı əsaslanan beynəlxalq konfrans,



Mədəni Maarif | 11 - 2009 | 14



Qax rayonu

simpozium, kongres və digər bu kimi tədbirlərin keçirilməsi, həmçinin iri hökumətlərərətəşkilatlarla əməkdaşlıq etmək.

Dövlət reklam-informasiya strategiyasının həyata keçirilməsi təcrübəsi göstərir ki, turizm məhsulu mütləq diversifikasiya olunmalıdır, yeni, ənənəvi turizm təklifi ilə yanaşı yeni turizm məhsullarının nümayişi təşkil edilməli, milli adət-ənənələr, iştəhsal və sənətkarlıq, yeni muzey və eksposiziysalar, hadisələrlə bağlı tədbirlər və turizm xidmətləri haqqında daha geniş informasiya yayılmışdır. Büntün burlar isə gələn və daxili turizmin inkişafına yardım məqsədilə ölkənin müsbət imicinin formalasmasına istiqamətlənmış üzümü müdafiə etmək və kampaniyasının hazırlanmasını tələb edir. Azərbaycan Respublikası bu vaxta kimi turizm xidmətləri və mallarına tələb və təklifi dinamikası və strukturunu xarakterizə edən göstəricilər sistemi özündə eks etdirən və satellit hesabları adlanan milli statistika sistemindən malik olmayan ölkələr sırasındandır. Satellit hesablama əlaqəli sahələrin göstəriciləri nəzərə alınmaqla turizm ölkə iqtisadiyyatindəki rolumu qiymətləndirməye imkan verir. Bu məsələnin həlli ölkə iqtisadiyyatında turizmin məcmu payı haqqında deqiq məlumat alırmaya imkan verir və bu sahəyə dövlət və özəl investisiyalara colb edilməsi üçün sanballı arqumentlər olar.

Bununla əlaqədən strategiyanın həyata keçirilməsinin ilkin mərhələsində turizm sənayesinin inkişafını hərəkətləşdirən göstəricilər sisteminin formalşdırılması üçün kompleks işlər görmək lazımdır. Bu, aşağıdakı tədbirlər tələb edir:

- Daxili turist axınının həcmi və parametrlərinin müyyənəşdirilməsi;

- Azərbaycan Respublikasının regionlarının inkişafının makroiqtisadi göstəricilərinin formalasmasında turizmın payının müyyənəşdirilmək üçün eksperimental hesablamaların aparılması;

- mövcud statistik hesabatların formasının təkmilləşdirilməsi;

- "xərclər-buraxılış" hesablama cədvəlinin satellit hesablama üçün oləvə baza yaratmaq məqsədi ilə bütün sahələr üzrə genişləndirilməsi;

- dünyada və daxili turizm bazarının daimi monitorinqi;

- sahələrərəs və regionlararası koordinasiya - bu satellit hesablamalarla əsasən, ölkə iqtisadiyyatında turizmın payının müyyənəşdirilməsində xüsusi rola malikdir. Bu işlər strategiyanın həyata keçirilməsinin birinci mərhələsində başa çatdırılmalıdır. Təsdiq edilmiş satellit hesablama metodikası strategiyanın həyata keçirilməsinin ikinci mərhələsində töhfə edilməlidir.

Həzirdə dünya turizm bazarı çox yüksək dərəcədə rəqabət xarakterizə olunur ki, bu rəqabətde qalib gəlməyin əsas yolu turizm xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Turizm xidmətlərinin keyfiyyətinin yüksəltmək məqsədilə seyahətlərin təhlükəsizliyinin təmin olunması nöqtəyi-nezərindən turistlərin (ekskursiyaçıların) keçidi, onların həyat və sağlamlıq üçün yüksək təhlükələri (dəqiq) və çatın keçiliş yerləri, məğaralar, su hövzələri və s.) marşrutları əlaqədar təlimatçı, bələdçilərin fealiyyətinin standartlaşdırılması (attestasiyası) aparılmalıdır. Elə bu məqsədilə Azərbaycan Respublikasında vahid mədəni-informasiya məkanının möhkəmləndirilməsi, o cümlədən yerli və xarici turistlərə ölkəmizin maddi və manevi sərvətləri, onun tarixi və mədəni ərisi, həmçinin müsər dönyada turizm yeri və rolu haqqında tam və dolğun informasiyanın çatdırılması üçün ekskursiya rəhbərlerinin, bələdçilərin və bələdçi-tercüməçilərin fealiyyətinin attestasiyası aparılmalıdır.

Yeri gəlmişim qeyd edək ki, ölkəmizdə turizm sənayesi üçün bəkalavr hazırlığı ilə bir neçə ali məktəb - BDU, ATU, ADMİU, NDU, ABU və Qərib Universiteti məşğuldur. 2006-cı ildən yeni yaradılmış Azərbaycan Turizm İnstitutu da bu yöründə fealiyyətə başlamışdır. Fikrimizcə, ali məktəblər turizm sənayesi üçün müxtəlif kadrların hazırlanması üçün ixtisaslaşdırılmalıdır.

Turizm fənlərinin tədris edən müəllim heyətinin tərkibi turizm sənayesinde çalışıcların cəlb edilməsi yolu ilə əhəmiyyətli dərəcədə dayışdırılmalıdır. Belə müəllimlər, bər qayda olaraq, ixtisas fənləri həvələ edilməlidir. Uzun müddət təhsil bazarında uğurlu fealiyyət göstərən xarici ölkələrdəki, o cümlədən Türkiyədəki turizm yönümlü təhsil müəssisələrinin metodiki təcrübəsindən və tədris proqramlarından geniş istifadə məqsədəyündür.

Turizm və məhmanxana biznesi işçilərinin ixtisaslarının artırılması üçün şərait yaradılması məqsədilə, həmçinin praktiki fealiyyətin em aktual məsələləri üzrə ixtisasatura kurslarının keçilməsi üçün mövcud təhsil müəssisələrindən istifadə etmək tətbiq edilməlidir.

lorinin fəaliyyətinin təkmilləşdirilməsi yaxın illorin osas vozifəsi olmalıdır. Bundan əlavə, həmin təhsil mütəssislərinə turizm sonayesində işə başlayan mütəxəssislərin yemidər hazırlanması ilə möşğul olma və bu zaman həm baza nəzəri biliklər, həm də praktiki vərdişlər tədris olunmalıdır. Turizm sonayesi üçün kadr hazırlanıyan tədris mütəssislərinə meyarlar hazırlanmalı və reytinq qıymətləndirmə sistemi tətbiq edilməlidir. Bu, gəncləri turizm sonayesi üçün təhsil xidmətləri bazarı haqqında müffəssəl informasiya ilə tomin etməyə imkan verir. Turizm fəaliyyətinin hüquqi-normativ tənzimlənməsinin təkmilləşdirilməsinin osas istiqamətləri turizm sonayesinin bütün bölmələrinə əhatə edən yeni hüquqi aktların hazırlanmasına nözərdə tutur. Bunlara qanunvericiliyin təkmilləşdirilməsi, investisiya fəallığının stimullaşdırılması, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, daxili turizmə dövlət dəstəyi addır. Turizmin təhlükəsizliyi modəniyyətinin yüksəldilməsinə istiqamətlənməsi, turistlərə və ekspursiyaçırlarda şəxsi təhlükəsizliyin tominino, həmcinin ətraf mühitin qorunmasına, modəni-tarixi və təbii əsrlər münasibət formalasdırmasını nözərdə tutan kompleks tədbirlərin həyata keçirilməsi aktual olaraq qalır.


Qüvvədə olan qanunvericiliyin normalarının fəal istifadə və turizm yerlərdə rabitə vasitələrindən manənos isifadə, həmcinin yüksək təhlükəli marşrutlardan keçən turist və ekspursiyaçıların risklərinin sağortası haqqında hissəsinə həyata keçirilmək lazımdır.

Beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasında investisiyaların cəlb olunmasına yardım, turizm məhsulunun təbliği, kadr hazırlanması, turizm statistikasının təkmilləşdirilməsi kimi turizmin inkişafının ümumi məsələrinin həllini tomin etməlidir. Hazırkı Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə - Türkiyə, Pakistan, Özbəkistan, Qırğızistan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumuniya, Bolqarıstan, Belarus, Yunanistan, Moldova, Qazaxistan və Qətar hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Strategiyanın həyata keçirilməsinin birinci mərhələsində Avropa ölkəleri, Yaponiya, Koreya, Tailand, Çin, Hindistan, Iran kimi Asiya ölkələri, həmcinin MDB ölkələri ilə, perspektivdə isə Yaxın Şərqi ölkələri ilə ikinci mərhələdə əməkdaşlıq həyata keçirilməlidir.

Cox torofli formada əməkdaşlıq Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda mövqeyini möhkəmləndirməli, Avropanı İttifaqının, Qara Deniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Avroasiya İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının proqramları ilə qarşılıqlı fəaliyyətini genişləndirməlidir. BMÜTT ilə əməkdaşlığı xüsusi diqqət yetirilməlidir.

Strategiyanın həyata keçirilməsi planlaşdırılmış nöticələrin əldə olunmasına mane ola biləcək aşağıdakı



Şəhəxi rəsədxanası

risklərə bağlıdır:

- Makroiqtisadi risklər - daxili və xarici konyukturun pisloşması, iqtisadi artım tempinin, investisiya fəallığı seviyyəsinin azalması, yüksək inflasiya, bank sisteminin böhramı imkanları.

- Maliyyə riskləri - büdcə kösərlərinin meydana çıxmazı və nöticədə büdcədən maliyyələndirmə seviyyəsinin aşağı enması.

- Texnogen və ekoloji risklər. Təbii-iqlim şəraitinin dəyişməsi - hər hansı bir böyük təbii, texnoloji və ya ekoloji fəlakət onların nöticələrini aradan qaldırmak üçün əlavə ehtiyatlar tələb edir. Global iqlim dəyişiklikləri də tourist axını dinamikasına əhəmiyyətli təsir edə bilər.

- Geopolitik risklər - həm daxili, həm də golmə turizmin inkişafına ölkə daxilindəki və qonşu ölkələrdəki siyasi vəziyyət çox böyük təsir edir. Herbi əməliyyatlar və terrorizm hadisələri turist axınının azalmasına və ölkənin turizm üçün əlverişsiz imicinin formalasmasına, onun investisiya cəlbediciliyinin azalmasına götürüb çıxarar.

- Beynəlxalq risklər - turizm sonayesinin uğurlu fəaliyyəti Azərbaycan Respublikasının digər ölkələrlə beynəlxalq münasibətlərinin vəziyyətindən birbaşa asılıdır. Çünkü turizm sonayesi üçün beynəlxalq bazarlardakı vəziyyət, valyuta kursu, dövlətlərin qarşılıqlı integrasiyasının vəziyyəti çox əhəmiyyətlidir.

Problemlərin həllinin mümkün istiqamətlərinin təhlili institutional və layihə yanaşmalarının əlaşlaşmasına, bütün seviyyəli dövlət strukturları, biznes-cəmiyyətlər və ictimai təşkilatlar arasında əməkdaşlığın inkişafına osaslanan və hər bir strateji istiqamət çərçivəsində prioritet vəzifələrinin reallaşmasına yönəlmış turizmin inkişafının vahid dövlət strategiyasının hazırlanmasının vacibliyini təsdiq edir.

● Cabir MƏMMƏDOV,
BDU-nun Xarici ölkələrin
iqtisadi-siyasi coğrafiyası və turizm
kafedrasının professoru